

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

İkinci Dünya müharibəsi iştirakçılarına 1500 manat birdəfəlik yardım ödəniləcək



Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi

haqqında sərəncam imzalayıb.

Sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüduqları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leningrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leningrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım verilmək.

Sərəncama əsasən, 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3,5 milyon manat ayrılıb.

Yüksələn enerji qiymətləri neft və qaz satışından əldə olunan gəlirlərdə artım ilə nəticələnib

Cari ilin ilk rübündəki qlobal makroiqtisadi və geosiyasi vəziyyət maliyyə bazarlarında dalğalanmaları şərtləndirib. Dünyanın aparıcı iqtisadiyyatlarında yavaşlama təhdidlərinin qabarqlaşması, son onilliklərin ən yüksək qlobal inflyasiyası və bunun fonunda aparılan monetar siyasətin nəticələri barədə təəddüdlər, eləcə də postpandemiya və geosiyasi hadisələrin tələb/təklif zəncirinə yaratdığı əlavə təzyiqlər maliyyə bazarlarının başlıca qeyri-müəyyənliklərindəndir. Maliyyə bazarlarında müşahidə edilən hazırkı qeyri-ənənəvi vəziyyət nəticə etibarilə həm qlobal istiqraz bazarları, həm də səhm indekslərində müvafiq enmələrə səbəb olub ki, bu da Dövlət Neft Fondunun investisiya portfelinə təsirsiz ötürməyib.

Dövlət Neft Fondundan bildirilib ki, yüksələn enerji qiymətləri neft və qaz satışından əldə olunan gəlirlərdə artım ilə nəticələnib. Bu da öz növbəsində aktivlərin həcmünün yüksəlməsinin başlıca səbəbi olub.



Neft Fondundan dövlət büdcəsinə 2,7 milyard manat vəsait transfert edilib



Bu ilin yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası çərçivəsində 2 milyard 757 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Fondan bildirilib ki, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabət-liliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 2,2 milyon manat yönəldilib.

MÜNASİBƏTLƏRİMİZİN MÖHKƏM TƏMƏLİ VAR. BU, XALQLARIMIZIN QARDAŞLIQ ƏLAQƏLƏRİDİR



Bu sözləri aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşdə deyib.

O, bildirib: - Biz bütün sahələrdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindəyik. Əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək, çoxlu sənədlər imzalanacaq. Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Bu, bizim münasibətlərimizi keyfiyyət-cə yeni səviyyəyə çatdıracaq. Biz buna görə çox şadıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: -Gələn il biz diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu, böyük tarixdir, çox iş görü-lüb, lakin hələ çox iş görülməlidir. Əminəm ki, həm beynəlxalq qurumlarda əməkdaşlıq çərçivəsində, həm də ikitərəfli formatda yeni nailiyyətlər, yeni nəticələr olacaq. Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizlik məsələləri barədə at-

raflı danışıcağıq. Düşünürəm ki, bu məsələlərə dair fikir mübadiləsi də çox faydalı olacaq.

Qırğızıstan Prezidenti Sadır Japarov deyib:

- Qırğızıstan-Azərbaycan münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Sizin atanız, möhtərəm Heydər Əliyev tərəfindən qoyulub. O vaxtdan bizim aramızda, Qırğızıstan ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var. Biz azərbaycanlı qardaşlarımızla əməkdaşlığa həmişə hazırıq.

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun geniş tərkibdə görüşü keçirilib.

Bakıda geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov matbuata bəyanatlarla çıxış ediblər.

Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi aparılacaq

"Biz son dövrlər büdcənin icrası ilə bağlı nəzarət tədbirləri ilə bağlı müzakirələr aparırıq".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında" Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O bildirib ki, dövlətin büdcəsinin layihəsinə və icrasına rəy vermək parlamentin əsas funksiyasıdır: "Bu funksiyanın həyata keçirilməsinə Hesablama Palatası töhfə verməyə hazırdır. Hesabatda uyğunluq auditinin çox olmasının səbəbi dövlət büdcəsinə bərpa ilə bağlıdır. Səmərəlilik auditində bərpa olmur



və qarşıya qoyulan məqsədlərə nail olunmur. Parlamentin dövlət büdcəsində, digər büdcə layihələrində iştirakı, rolu bizim nəzarət tədbirlərimizlə bağlıdır. Parlamentin rolu nə qədərdirsə, palatanın da rolu o qədərdir. Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi də həyata keçiriləcək. Bu, artıq gələn aydan planlaşdırılır".

Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 402 milyon dollardan çox olub



Bu ilin yanvar-mart aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 402 milyon dollardan çox olub. Həmin dövrdə Azərbaycan bu ölkədən 85 milyon 218 min dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 317 milyon 272 min dollar olub. Xatırladaq ki, ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar olub. Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.

Qara metallar və onlardan hazırlanan məmulatların ixracında cüzi azalma olub

Bu ilin yanvar-mart aylarında 37,2 min ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edilib.

İxrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 33 milyon dollar olub. Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 22,2 milyon dollar olmaqla 36,5 min ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edilib.



Azərbaycanda torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artıb

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin ilk rübü ərzində 3712 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Xidmətdən bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi



yaşayış və bağ evlərinin sayı 10,9 faiz artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq 9191 olub.

Yapon şirkəti Qarabağda aparılan yenidənqurma işləri barədə təqdimat keçirib



Yaponiyanın Azərbaycanda fəaliyyət göstərən "TET International Development Co. Ltd." şirkəti işğaldan azad edilmiş Qarabağda yenidənqurma işlərinə sərmayə qoyuluşu ilə bağlı Tokioda təqdimat keçirib. AZƏRTAC xəbər verir ki, Azərbaycanda kənd təsərrüfatına sərmayə yatırın yapon şirkətinin təşkil etdiyi təqdimatda tanınmış yapon iqtisadçısı və keçmiş Baş nazir Juničiro Koizuminin xüsusi müşaviri Haruo Şimada da iştirak edib. Təqdimatın əvvəlində "TET In-

ternational Development Co. Ltd." şirkətinin prezidenti, H. Şimadanın iqtisadi təşkilatının aparıcı üzvlərindən biri olan Taro Savada Azərbaycanın tarixi, coğrafi mövqeyi və hazırkı vəziyyəti barədə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi və işğaldan azad edilən ərazilərə yapon şirkətlərinin sərmayə yönəltməsi barədə danışıb. T.Savada əmin olduğunu bildirib ki, tədbirə qatılan Yaponiya şirkətlərinin nümayəndələri,

iqtisadçılar, biznesmenlər və ekspertlər, o cümlədən təqdimatı onlayn izləyənlər Azərbaycanın hazırkı vəziyyəti haqqında geniş məlumat əldə edəcəklər. Təqdimatla çıxış edən H.Şimada 2014-cü ilin iyulunda Bakıya səfər etdiyi vaxtdan bəri Azərbaycanın sosial-iqtisadi inkişafını diqqətlə izlədiyini, ötən dövrdə bu ölkənin siyasi və iqtisadi sahədə dinamik şəkildə inkişaf etdiyini bildirib. H.Şimada 30 ilə yaxın erməni işğalı altında olan Qarabağın yenidən qurulması planı və yapon şirkətlərinin Azərbaycanın bu regionuna investisiya yönəltməsinin əhəmiyyəti haqqında ətraflı məlumat verib. Görülən işlərin yalnız razılıq hissi doğurduğunu və onun Azərbaycana rəğbətini artırdığını xüsusi qeyd edib. O, 2022-ci ildə T.Savada ilə birlikdə Azərbaycana yenidən səfər etmək üçün yapon sahibkarlarını və iqtisadi qrupları bir araya gətirməyi planlaşdırdıqlarını bildirib.

Pirallahı Sənaye Parkında 2.75 mln. manatlıq yeni şirkət cihazlar istehsal edəcək

Pirallahı Sənaye Parkında yeni rezident – "Medtest" MMC qeydiyyatına alınıb. Bununla da sənaye parkının rezidentlərinin sayı 5-ə çatıb.

Nazirlikdən verilən məlumata görə, "Medtest" MMC tərəfindən Sənaye Parkının ərazisində "Qanda şəkəri təyin edən



cihaz (qlukometr) və striplər istehsalı layihəsi" həyata keçiriləcək. 20 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutu-

lan layihənin investisiya dəyəri 2.75 mln. manatdır və bunun da 82%-i təsisçi, 18%-i Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti hesabına formalaşdırılacaq. İstehsal olunacaq məhsullar ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

Neft məhsullarının istehsalı 16,2 faiz artıb

Bu ilin yanvar-mart aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 912,8 milyon manat olub. Bu da əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 16,2 faiz artım deməkdir.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yanacaq mazutunun istehsalı 3,9 dəfə, avtomobil benzininin istehsalı 33 faiz artıb, dizel yanacağının istehsalı 3,9 faiz, sürtkü yağlarının istehsalı 8,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 12,3 faiz, neft kokusunun istehsalı isə 16,2 faiz azalıb.




Azərbaycanın "Şahdəniz"dən gəlirləri kəskin artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 359 125 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 12,3 dəfə çoxdur.

ARDNF-dən verilən məlumata görə, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.04.2022 tarixinə) 62 494 min dollar olub, bu da 2,14 dəfə artım deməkdir.

Məlumata görə, ARDNF-nin "Şahdəniz" yatağı üzrə qazın



və kondensatın satışından əldə olunan ümumi gəlirləri (2007-ci ildən etibarən) 4 911 mln. dollar (01.04.2022 tarixinə) təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib.

ARDNF qızılın bahalaşmasından \$622 mln. qazanıb



Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təhlükəsiz aktivi olan qızılın həcmi açıqlanıb. Banker.az xəbər verir ki, 1 aprel 2022-ci il tarixinə olan məlumata görə, ARDNF-nin qızılının həcmi 101.8 ton təşkil edib. Azərbaycanın suveren fondunun həmin tarix üçün hesablaşmasına görə, fondun qızılının ümumi qiyməti 6 mlrd. 287.4 mln. ABŞ dolları olub.

1 ton= 35 274 unsiya: hazırda bir unsiya 1975 ABŞ dollarıdır. Qeyd edək ki, Dövlət Neft Fondu pandemiyanın ayaq basdığı 2020-ci ilin birinci yarısında 17 min 916 troya unsiya qızıl almışdı (təxminən 557 kq). Bununla da fondun portfelini 101.801 tona çatdırılmışdı. Fond 6 ay öncə aktivlərinin həcmi açıqlayarkən bildirmişdi ki, 101.8 ton həcmində olan qızıl investisiya portfelinin 12,8%-ni formalaşdırır ki,

bu da 5 milyard 665.8 milyon ABŞ dolları demək idi. Söhbət 1 oktyabr 2021-ci il tarixindən gedir. ARDNF isə son 6 ayda qızılın bahalaşması səbəbindən 621.6 mln. dollar qazanıb. Yaxud ehtiyatların artımına 11% dəstək olub. ARDNF 2012-ci ilin əvvəlindən qızıl alışına başlayıb. 2012-2013-cü illərdə fond tərəfindən 30 174.89 kq (970 145.51 unsiya) qızıl alınıb. 2014-2017-ci illərdə isə qızıl alınmayıb. 2018-ci ildə ARDNF qızılın alışını bərpa edib və ötən il ərzində 20 min 778 kq (668.041 min troya unsiyası) qızıl alıb. 2019-cu ildə fond tərəfindən 50.2 tondan çox qızıl alınıb. ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.

Üç ayda 32,8 min ton pambıq lifi, 3147 ton pambıq ipliği ixrac olunub

Bu ilin üç ayında 32,8 min ton pambıq lifi, 3147 ton pambıq ipliği ixrac olunub. İxrac edilən pambıq lifinin dəyəri 72,8 milyon dollar, pambıq ipliğinin dəyəri isə 13,2 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin üç ayında dəyəri 68,9 milyon dollar olmaqla 46,8 min ton pambıq lifi, məbləği 10,2 milyon dollar olmaqla 4010 ton pambıq ipliği ixrac edilib.



Ötən rüb ÜDM 6,8 faiz artıb

Həyata keçirilən iqtisadi islahatlar nəticəsində ötən rüb ÜDM əvvəlki ilin müvafiq

dövrünə nisbətən 6,8 faiz artaraq 30 milyard 37 milyon manat olub. Bu barədə İqtisadi-

yat naziri Mikayıl Cəbbarov deyib.

21-27 aprel 2022-ci il

SOSIAL RİFAH DÖVLƏTİNİN MEYARI VƏTƏNDAŞ MƏMNUNLUĞUNUN TƏMİN OLUNMASIDIR



ki, bu da Prezidentin sərəncamı ilə 2021-ci ildə 5 dəfə genişlənilib. Belə ki, **Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olanlara 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilibsə, 2021-ci ildə bu rəqəm 3000-ə çatdırılmışdır. Nazirlik tərəfindən ötən dövr ərzində 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilmişdir.**

Dövlət başçısının 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə mənzillər verilir. Həmçinin, digər həssas qrupların – gözədən əlilliyi olan şəxslər

fundunda iki dəfədən çox artım olub. Son 4 ildə və cari ilin ilk rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub. Özünüməşğulluq sahələrinin sayı 44-ə çatdırılıb. Bundan başqa, dövlət başçısının təşəbbüsü və göstərişi ilə 55 min vətəndaş ödənişli ictimai işlərə cəlb olunub.

Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə aparılan islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyər alıb. Xüsusilə, DOST Agentliyinin fəaliyyəti beynəlxalq miqyasda tanınmaqla, mükafatlara layiq görülüb. Belə ki, Agentlik 2022-ci ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Fəxri Fərmanına layiq görüldü. Agentlik MDB məkanında sosial təminat sahəsində və vətəndaş məmnunluğunun artırılmasında global innovasiyalar və texnologiyaların tətbiq edilməsi, eləcə də dövlət xidmətlərinin göstərilməsində operativ metodlara görə Fəxri Fərmanla mükafatlandırılıb. Bu yaxınlarda isə daha bir nüfuzlu mükafat – Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanıb. “Texnologiya alətləri” kateqoriyasında sosial xidmətlərdə smart modelin tətbiqinə görə DOST Agentliyi 20 min səsə Avropanın bu nüfuzlu mükafatına sahib olub. Həmçinin, “Konüllü DOST Proqramı” da Azərbaycanda Könüllülər hərəkatının genişləndirilməsində önəmli rol oynayır və Avropa Sosial Şəbəkəsinin qeyd edilən müsabiqəsinin qalibi olmaqla, 4 istiqamət üzrə İSD sertifikatına layiq görülüb.

Dövlət Sosial Müdafiə Fondu da Böyük Britaniyada keçirilən “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” adlı mükafatına layiq görülüb. DSMF tərəfindən müsabiqəyə təqdim edilən iş Azərbaycanda sosial təminat idarəçiliyinin mərkəzləşdirilməsi sahəsində son il

lər aparılan islahatlarla bağlı olub. Həmçinin, 2019-cu ildə Azərbaycanın 4 sosial layihəsi – özünüməşğulluq proqramı, ünvanlı sosial yardım, əlillik təyinatı üzrə e-sistemlər, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üzrə tədbirlər Beynəlxalq Sosial Təminat Assosiasiyasının ən yaxşı təcrübəsi kimi xüsusi mükafatla təltif olunub.

Dövlət başçısının uğurlu siyasəti ölkədə sosial infrastrukturun, o cümlədən sosial xidmət və reabilitasiya sisteminin davamlı inkişafına imkan yaradıb. 2018-ci ildən sonrakı dövrdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmada sonra müasir avadanlıqla təmin olunaraq istifadəyə verilib. Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın aylarda Şamaxı Psixoloji Sosial Xidmət Mərkəzi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi istifadəyə veriləcək. Yeni reabilitasiya mərkəzinin açılması və bərpa sisteminin müasirləşdirilməsi nəticəsində reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artması və 30 minə çatması mümkün olmuşdur. Sosial xidmət sahələrində daimi təkmilləşmələr davam etdirilir.

Azərbaycanın müstəqillik qazandığı illərə nəzər saldıqca insanın gözələrində nələr gəlib keçir. Getsin, gəlməsin bir də o günlər. İnsanlar, necə dəyərlər, çörəklə imtahana çəkilməmişdi. Bu günümüzə şükranlıq etməmək nankorluqdur. Əsas problemləri həll etmişik. Qarabağ düyününü çözmüşük, daha qaçqın, köçkünlərimiz yoxdur. Ölkəmiz yeni geosiyasi və geoiqtisadi realiaqlar müstəvisində gündən-günə inkişaf edir, möhkəmlənir. Bundan sonrakı hər il xalqımıza bolluq və firavanlıq gətirəcək, sosial rifah, dövlət quruculuğu yolunda qarşıda duran bütün problemlər öz həllini tapacaq.

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ali hədəflərindən biri sosial yönümlü dövlət yaratmaqdır. İnkişaf edən dövlətlər bu yolu keçmək üçün onilliklər sərf etmişdir. Biz də bu amala doğru addım-addım irəliləyirik. 90-cı illərin tənəzzül, xaos və hərc-mərcliyindən çıxmış, ərazisinin 20 faizi işğal altına düşmüş və bunun nəticəsində bir milyondan artıq məcburi qaçqın və köçkün soydaşı olan, maliyyə və iqtisadi böhran içində boğulan bir ölkədə sosial məsələlərin həlli o qədər asan məsələ deyildir.

Problemlər həddindən artıq çox, imkanlar isə zəif. Əgər Ulu Öndər Heydər Əliyev o vaxtlar Azərbaycan rəhbərliyinə qayıtmayıdı, yaxud bu dönüş gec baş versəydi, bəlkə də müstəqilliyimizi itirəcədik. Tale xalqımızın üzünə güldü. Bu müdrik insan qısa zaman kəsiyində müharibədə atəşkəsi təmin etdi, vətəndaş müharibəsinin qarşısını aldı, aqrar islahatlara başladı, “Əsrin müqaviləsi”ni imzaladı və Azərbaycanı iqtisadi yüksəliş və tərəqqi yoluna çıxardı. Onun layiqli davamçısı və varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-ci ildən başlayaraq həyata keçirilən sistemli və ardıcıl tədbirlər nəticəsində ölkə

iqtisadiyyatı güclənməyə başladı. Bununla paralel olaraq əhalinin həyat səviyyəsində yüksəliş baş verdi.

Demək olar ki, hər il əməkhaqqı, pensiya, sosial müavinətlər artırıldı, əhalinin sosial müdafiəsi istiqamətində digər zəruri işlər görüldü. Təkcə son 4 ildə görülmə işlərin, həyata keçirilən tədbirlərin miqyası göstərir ki, biz hansı durumdan hansı səviyyəyə gəlib çıxmışıq. 2018-ci ildə yenidən dövlət başçısı seçildikdən sonra Prezident İlham Əliyevin ilk imzaladığı fərman şəhid ailələri ilə bağlı olmuşdur. 19 fevral 2018-ci il tarixli həmin fərmanla 1997-ci il avqustun 2-dək ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının vərəsələrinin (11 min şəhidin 18 mindən çox vərəsəsinin) 11 min manat həcmində birdəfəlik ödəmə proqramı ilə təminatı icra olundu. Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli fərmanına əsasən, hazırda 1997-ci il avqustun 2-dək hərbi xidmət vəzifələrini yerinə yetirərəkən xəsarət almış və əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların, bunlardan vəfat etmiş şəxslərin vərəsələrinin də birdəfəlik ödəmə - I



dərəcəli əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat təminatına hazırlıq işləri aparılır. Həmçinin, 44 günlük Vətən müharibəsində iştirak edən şəxslərə “Müharibə veteranı” adı verilərək, onlara Prezidentin aylıq təqaüdü üçün təyinatı işləri cari ilin ilk rübündə uqurla icra olunub. Bundan başqa, şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin məbləği də 2018-ci ilin əvvəllərinə nisbətən 2,3 dəfə artırılaraq 500 manata çatdırılıb. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə verilən aylıq Prezident təqaüdü üçün məbləği isə son 4 il ərzində 2,7 dəfəyədək artırılıb. Həyata keçirilən mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramıdır

lərin, dövlət uşaq müəssisələrinin məzunlarının da mənzillə təminatı həyata keçirilir.

Dövlət başçısının tapşırığı ilə müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də uqurla davam etdirilir. Son 4 ildə 1450, ümumilikdə ötən dövr ərzində 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib. Pandemiyanın mənfi təsirlərini azaltmaq məqsədilə 2020-ci ilin əvvəlindən 3,4 milyon vətəndaşı əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırıldı və bunun üçün illik 2,1 milyard manat vəsait ayrıldı. Son 4 ildə müavinət və təqaüdlərdə orta hesabla 2,5 dəfə artım təmin olunmuşdur.

Onu da qeyd edək ki, 2018-2021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və həmin dövrdə illik əməkhaqqı

Üç ayda əsas kapitalla yönəldilmiş ümumi vəsaitin 48,9 faizi sənaye sahəsinə sərf olunub

Cari ilin yanvar-mart aylarında əsas kapitalla yönəldilmiş ümumi vəsaitin 48,9 faizi sənaye, 24,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 18,2 faizi tikinti, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə sərf olunub. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, sözügedən müddət ərzində bu vəsaitin 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,3 faizi informasiya və rabitə, 0,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla təhsil, peşə, elmi və texniki fəaliyyət, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.



Azərbaycandan daha çox valyuta çıxıb, amma daha az duru yağlar idxal edilib

Azərbaycana 2022-ci ilin yanvar-mart dövründə 26 milyon 911 min dollar dəyərində 4 min 967 ton kərə yağı idxal edilib. Azərbaycana 2021-ci ilin yanvar-mart dövründə 20 milyon 82 min dollar dəyərində 4 min 158 ton kərə yağı idxal edilmişdi. 2022-ci ilin 3 ayında 1 ton kərə yağının idxalına orta hesabla 5417 dollar xərclənib (ötən ilin eyni dövründə 4830 dollar). Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Kərə yağının idxalı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2021-ci ilin yanvar-mart aylarında dəyər ifadəsində 6 milyon 829 min dollar və ya 34%, miqdar ifadəsində isə 809 ton və ya 20% artıb.

Azərbaycana 2022-ci ilin 3 ayında 63 milyon 101 min dollar dəyərində 40 min 538 ton bitki

ki yağları idxal edilib. Azərbaycana ötən ilin 3 ayında isə 62 milyon 857 min dollar dəyərində 47 min 995 ton bitki yağları idxal edilmişdi. Bu ilin yanvar-mart aylarında 1 ton bitki yağının idxalına orta hesabla 1557 dollar xərclənib (ötən ilin eyni dövründə 1410 dollar).

Bitki yağlarının idxalı illik müqayisədə dəyər ifadəsində 0,4% artıb, miqdar ifadəsində 15,5% azalıb.



4

IQTİSADİYYAT

21-27 aprel 2022-ci il

AZƏRBAYCANIN BEYNƏLXALQ LOGİSTİK MƏRKƏZƏ ÇEVİRİLMƏSİ PERSPEKTİVLƏRİ

Ötən hesabat ili dünyanın bir çox ölkələri üçün gərgin və iqtisadi inkişaf baxımından ağır il olmuşdur. Dünyada epidemioloji vəziyyətin ağır olmasına baxmayaraq, digər ölkələrlə müqayisədə Azərbaycan Respublikası (AR) bu vəziyyətdən daha az itkilərlə çıxaraq, iqtisadi inkişafını 4,3% azalma ilə başa vurmuşdur. Bununla bərabər, iqtisadiyyatın şaxələndirilməsi hesabına qeyri-neft sənayemizdə 11% artım qeydə alınmışdır. Kənd təsərrüfatı sənayesində artım 2% müşahidə olunmuşdur.

Beynəlxalq qurumlar Azərbaycanın sosial-iqtisadi inkişafını müsbət qiymətləndirmişlər. Dünya Bankının “Doing Business” hesabatında ölkəmizdə gedən proseslərə yenidən baxıldı və respublikamızın reytingi artırıldı. Yeni reytingə görə, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Ölkəmizdə biznes və investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən xüsusi qeyd edilməklə yanaşı, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir.

Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərinə görə əhalinin elektrik təchizatı səviyyəsi üzrə dünya miqyasında Azərbaycan 2-ci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni ki, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında 5-ci, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu və hökumətin siyasi sabitliyi təmin etməsi üzrə 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyi üzrə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyi üzrə 12 və avtomobil yollarının keyfiyyəti baxımından 24-27-ci yerlər Azərbaycana məxsusdur. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnküziv inkişaf indeksi üzrə Azərbaycan 3-cü yerdədir.

İqtisadi yüksəlişin azalmasına baxmayaraq, ölkəmizin coğrafi mövqeyi, burada nəqliyyat sektorunun inkişafı və tranzit əlaqələrinin genişləndirilməsi üzrə həyata keçiriləcək layihələr yaxın vaxtlarda sürətli iqtisadi inkişafdan xəbər verir. Belə ki, hazırda ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri üzrə tədbirlərin gerçəkləşdirilməsi, tranzit daşımaqlarının genişləndirilməsi və müxtəlif istiqamətlərdə nəqliyyat əlaqələrinin fəaliyyət göstərməsi AR-i hələ uzun müddət etibarlı tərəfdaşa çevirəcəkdir.

Ümumiyyətlə, iqtisadi inkişafın əsasını maddi istehsal təşkil etsə də, onun tam tsiklinin başa çatdırılmasını nəqliyyat daşımaqları həyata keçirir. Bu səbəbdən də istənilən məhsulun istesalı həmin məhsulların öz istehlakçılarına çatdırılması ilə sona yetir. Nəqliyyat daşımaqları həyata keçirilmədən təsərrüfatçılığın heç bir sahəsi normal fəaliyyət göstərə bilməz. Ona görə də nəqliyyat və tranzit daşımaqlarının artırılması, bu daşımaqlar

da səmərəliliyin təmin edilməsi hər bir ölkənin davamlı inkişafının qarşısında duran mühüm vəzifələrdən biridir. Hazırda AR-də tranzit yükdaşımaqları əsasən dəmiryol, avtomobil, boru və dəniz nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Ölkə iqtisadiyyatının qarşısında duran əsas məqsədlərdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsindən ibarətdir. Məhz nəqliyyat sahəsi və burada həyata keçirilən tranzit daşımaqları qeyri-neft sektorunun aparıcı sahələrindən biri hesab edilir. Ölkəmizin ərazisindən bir sıra istiqamətlərdən, o cümlədən şərq-qərb, şimal-cənub, cənub-qərb istiqamətlərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri tranzit imkanlarımızı genişləndirməklə, iqtisadi potensialımızı gücləndirməkdədir. Ölkə ərazisinin əlverişli coğrafi məkanda yerləşməsi və AR-in beynəlxalq müqavilələrdə etibarlı tərəfdaşlıq etməsi nəqliyyat-tranzit sahəsində, əsasən, aşağıdakı üstünlükləri verir:

- digər nəqliyyat dəhlizləri ilə müqayisədə yüklərin nəql olunmasına görə məsafənin qısa olması;
- ticarət dövryyəsinin artması;
- iqtisadiyyata qoyulacaq maliyyə vəsaitlərinin sürətləndirilməsi;
- yüklərin nəql edilmə müddətinin az olması;
- nəqliyyat daşımaqlarında səmərəliliyin təmin edilməsi;
- nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və onun təkmilləşdirilməsi üzrə investisiya layihələrinin davamlı olaraq həyata keçirilməsi;
- nəqliyyat-tranzit daşımaqlarının rəqabətqabiliyyətli olmasının təmin edilməsi;
- daşımaqların yüklərin həcmindən artırılması imkanlarının təhlil olunması və s.

Göstərmək lazımdır ki, artıq AR-də qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan nəqliyyat-tranzit daşımaqları üzrə səmərəliliyin təmin olunması məqsədilə Tranzit Yükdaşımaqları üzrə Koordinasiya Şurası fəaliyyət göstərməkdədir. Adı çəkilən qurum AR-də nəqliyyat dəhlizlərinin təşviq edilməsi üzrə çoxsaylı işlər görməkdədir. Onun təşkilatçılığı altında qardaş Türkiyədə, Çində, İranda, Gürcüstanda, Türkmənistanda, Hindistanda və s. ölkələrdə beynəlxalq yükdaşımaqları üzrə müxtəlif tədbirlər həyata keçirilmişdir.

Ölkə iqtisadiyyatında nəqliyyat-tranzit daşımaqlarının inkişaf perspektivləri dəmir yolu üzərindən yüklərin daşınmasının ilbəil artması ilə çoxalır. Demək olar ki, yüklərin daşınmasının çox hissəsi bu nəqliyyat növü üzrə həyata keçirilir. AR-də son 5 ildə dəmir yollarının ümumi istifadədə olan ölçülərinə nəzər yetirsək, onun davamlı olaraq artdığını müşahidə etmək çətin deyildir.

Cədvəl 1-də məlumatların müqayisəsi deməyə imkan verir ki, 2015-ci ildən 2019-cu təsərrüfatçılıq ilinə qədər dəmir yollarının uzunluğu 44 km (2490-2446) çoxaldılmışdır. Eyni zamanda, dəmir yollarının çəkilməsinin və istismara ver

ilməsinin özü əməkətutumlu iş olmaqla yanaşı, böyük məsrəflər tələb edir. Ona görə də bu istiqamətdə iqtisadi fəallığın artırılması və daşınmaların həcminin

yanun əhatə dairəsindəki ölkələrlə Çin ticarət dövryyəsinin 6 trilyon dollardan çox olması yaxın dövrlərdə həmin göstəricinin davamlı olaraq artacağını

Cədvəl 1

Son 5 ildə AR-də dəmir yollarının uzunluğu, km-lə						
№	Göstəricilər	2015	2016	2017	2018	2019
1	Dəmir yolları	2446	2429	2481	2470	2490
2	Ümumi istifadədə olan dəmir yolları	2068	2071	2132	2133	2140
3	Elektrikləşdirilmiş	1233	1199	1224	1169	1169
4	Ümumi istifadədə olmayan	378	358	349	337	350

çoxaldılması yüksək maliyyə resurslarına söykənir (cədvəl 1). Ölkəmizdə daşınmaların özəyini təşkil edən dəmir yolu nəqliyyatında təsərrüfatçılıq fəaliyyəti, əsasən, bu nəqliyyat növü üzrə yüklərin daşınma göstəricisi ilə xarakterizə olunur. Dəmir yolu üzrə yüklərin daşınması göstəricisinə bunlar daxil olunur:

1. İstiqamətindən asılı olmayaraq, iqtisadi fəaliyyətdə təsərrüfat daşımaqları da daxil edilməklə dəmiryol üzərindən işçi parkının bütün növlərindən olan yola salınan vaqonlarla yüklərin həcmi.
2. Təsərrüfatçılıq fəaliyyəti zamanı dəmir yolu vasitəsilə bütün vaqon növləri ilə gətirilmiş vaqonlardakı yüklərin həcmi.
3. Ölkəmizin ərazisindən dəmir yolu üzərindən ötürülmüş yüklərin həcmi.

Araşdırmaqların aparılmasında bir sıra ölkələr üzrə tranzit daşımaqlarına nəzər salınması iqtisadi əhəmiyyət kəsb edir. İnkişaf etmiş ölkələrdən Çin dövləti nəqliyyat-tranzit daşımaqları üzrə AR-in ən etibarlı tərəfdaşlarından biri sayılır. Göstərmək lazımdır ki, hazırkı dövrdə bu ölkə ilə AR arasında əməkdaşlıq, nəinki nəqliyyat-tranzit daşımaqları sahəsindədir, həm də siyasi və iqtisadi münasibətlər intensivləşməkdədir. AR Çinin təşəbbüsü ilə “Bir kəmə, bir yol” layihəsinə ilk qoşulan ölkələrdəndir və Cənubi Qafqazla ticarət əsasında daşınan yüklərin 43%-dən çoxu ölkəmiz üzərindən aparılır. Cari ilin yarısı üzrə AR ilə Çinin ticarət dövryyəsi əvvəlki dövrlə müqayisədə 3 dəfəyə yaxın artmışdır. Eyni zamanda, ötən il Siandan Avropaya göndərilən qatarların sayı, demək olar ki, 1300-ü keçmişdir. Bu da milyardlarla dollar (\$) gəlirin əldə edilməsindən xəbər verir. Artıq 2013-cü ildən həyata keçirilən “Bir kəmə, bir yol” strategiyası çərçivəsində onunla əlaqədar olan ölkələrə 90 mlrd. dollar investisiya yatırılmışdır.

Buna görə də AR Çin-Avropa istiqamətində yükdaşımaqlarında iqtisadi rolunu gücləndirir və bu sahədə lazım olan nəqliyyat infrastrukturunun yaradılmasına böyük önəm verir. Adı çəkilən strategi

yanaşı, Türkiyənin Avroasiya dövlətləri ilə iqtisadi əlaqələrinin yaradılmasında mühüm rol oynamaqdadır. Bir sözlə, adı çəkilən istiqamətdə nəqliyyat-tranzit əlaqələrinin gücləndirilməsi çoxsaylı ölkələrin əlaqələrinə xidmət etməklə,

onların rifahına uzun müddət qulluq göstərəcəkdir.

Nəqliyyat-tranzit əlaqələrinin daha da genişləndirilməsində maraqları olan mühüm tərəfdaşlardan biri də Qazaxıstandır.

Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin məlumatlarına əsasən, Qazaxıstan-Azərbaycan və əks istiqamətlərdə 2020-ci ilin yanvar-fevral ayları üzrə dəmiryol tranzit daşımaqlarının miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə artmaqla 5,17 min ton (t) təşkil etmişdir (artım 2,92 min t). Göstərilən müddətlər ərzində AR-ə və AR-dən tranzit müvafiq olaraq 4,42 min t (artım 2,5 min t) və 0,75 min t (artım 0,42 min t) təşkil etmişdir. Orta Asiyaanın ən böyük ölkəsindən əsasən kimya məhsulları, qara metal məmulatları və digər strateji əhəmiyyətli məhsullar daşınmışdır ki, onların hər biri üzrə artım müşahidə edilmişdir.

Qeyd edilməlidir ki, 2019 və 2018-ci illərdə dəmiryol üzərindən Qazaxıstan ərazisindən nəqliyyat-tranzit daşımaqlarının müqayisə edilməsi yüklərin həcmində artımın baş verməsini və onun 38,65 min t təşkil etməsini (artım 12,64 min t) deməyə əsas verir. Araşdırılan dövrdə bu ölkədən AR-ə və AR-dən Qazaxıstan istiqamətinə nəqliyyat-tranzit daşımaqlarının həcminin müvafiq olaraq 30,32 (artım 11,77 min t) və 8,33 min t (artım 0,87 min t) artması göstəcəkdə tərəfdaş olan ölkələr arasında tranzit əlaqələrinin daha da genişləndiriləcəyini proqnoz etməyə əsas yaradır.

Beləliklə, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzərindən AR-in ərazisindən nəqliyyatın fəaliyyətinin son 5 ildə dinamika inkişaf etməsi nəticəsində yük daşımaqlarının həcmi həm dəmir yolu, həm də dəniz üzərindən artaraq, 2019-cu ildə müvafiq olaraq 13327 və 4824 min t təşkil etmişdir. Yüklərin dəniz daşımaqları ilə müqayisə edilməsi deməyə əsas verir ki, dəmir yolu ilə daşımaqlar bundan təqribən 2,8 dəfə (13327:4824) çoxdur (cədvəl 2).

Cədvəl 2

Azərbaycandan Avropa-Qafqaz-Asiya marşrutu üzrə nəqliyyat dəhlizində yüklərin daşınması (min t)						
№	Göstəricilər	2015	2016	2017	2018	2019
1	Dəmir yolu	15521	13830	13074	12564	13327
2	Dəniz yolu	6067	4992	7423	6875	4824
3	Avtomobil	30652	31480	32231	33235	34611
Cəmi		52940	50302	52733	52674	52762

Mənbə: Cədvəl AR Dövlət Statistika Komitəsinin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.

(davamı gələn sayımızda)
Əmirov İmran Balamirzə oğlu
Sumqayıt Dövlət Universiteti,
İqtisadiyyat və idarəetmə fakültəsi,
“Biznesin təşkili və menecment”
kafedrasının baş müəllimi

“AzerGold” QSC istehsalat proseslərini optimallaşdırıb



“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Cəmiyyət 2017-ci ildə “Çovdar” yatağında istismar işlərinə başlayarkən mədənin oksidləmiş filizlərinin iqtisadi cəhətdən səmərəli qızıl həcmi 212 min unsiya miqdarında təsdiqlənib, hasilat işlərinin 2020-ci ildə yekunlaşacağı hesablanıb. “AzerGold” QSC tərəfindən ötən dövr ərzində beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi ilə müasir texnoloji yeniliklərin tətbiqi ilə aparılmış planlı geoloji kəşfiyyat

və buruq qazma işləri nəticəsində sözügedən yatağın üst qatlarında yerləşən oksidləmiş filiz həcmələrinin artırılması, üstəlik yerin daha dərin qatlarındakı tranzit və sulfid filizlərinin emalı satıla biləcək qızıl ehtiyatlarını artırmağa imkan yaradıb. QSC-dən AZƏRTAC-a bildirilib ki, bundan əlavə, “Çovdar” mədəninin yaxınlığında yerləşən və müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan nisbətən kiçik, cənab yataqların ardıcıl istismara cəlb edilməsi “Çovdar” mədəninin bazasında yaradılmış Çovdar İnteqrə edilmiş Regional Emal Sahəsinin (ÇİRES) ümumi ehtiyatlarını artırır. Beləliklə, sahənin istismar müddəti 2020-ci ildən 2028-ci ilədək uzadılmaqla fəaliyyət dövrü 8 il, ümumi ehtiyatları isə ilkin hesablanan 212 min unsiyaya əlavə olaraq 519.9 min unsiya artırılıb, 731,9 min unsiyaya çatdırılıb. Hazırda müvafiq kəşfiyyat və tədqiqat işlərinin davam etdirildiyi nəzərə alınaraq sözügedən həcmələrin daha da artırılması istisna edilmir. Sadalanan göstəricilərə nail olunması üçün ÇİRES-də mövcud qırıcı və konveyer xəttinin optimizasiyası nəticəsində keçirmə

qabiliyyəti təkmilləşdirilib, xətlərin mövcud istehsal imkanları 50 faizədək artırılıb. Hazırda topa aşındırma üsulu ilə işləyən emal zavodu ilə yanaşı, tranzit və sulfid filizlərinin emalı üçün çən aşındırma (ÇİL) üsulu ilə fəaliyyət göstərəcək yeni emal zavodunun tikintisi də sürətlə davam etdirilir. Tikinti layihəsinin idarəedilməsi və keyfiyyətə nəzarət məqsədilə Cənubi Koreyanın “Heerim Architects & Planners Co” məsləhətçi şirkəti, zavodun və müvafiq infrastrukturun qurulması üzrə isə “Maqro Construction” beynəlxalq tikinti şirkəti tərəfindən müvafiq işlər görülür. Sözügedən təkmilləşdirmə işləri çərçivəsində cari ilin birinci rübündə 10 592 unsiya qızıl istehsal edilib. Bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən az olmasına baxmayaraq, dayanıqlı hasilatın təmin edilməsi məqsədilə aparılmış optimizasiya işləri hasilatın həm cari, həm də ötən ilin illik planından daha artıq icra edilməsinə, sözügedən sahənin fəaliyyət dövrünün 8 il artırılması isə bölgədə davamlı məşğulluğun təmin olunmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaq.

Rəşt-Astara dəmir yolu bu il istismara verilə bilər

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Rəşt-Astara dəmir yolunun tikintisi davam edir və işlərin 68 faizi həyata keçirilib. Bu sözləri Dəmir yolu və liman tikintisi şirkətinin direktor müavini Abbas Xətibi deyib. Bu şirkət dəmir yolu tikintisi üzrə ixtisaslaşmış və əsasən dövlət sifarişlərini yerinə yetirir. Abbas Xətibi nəzərə çatdırıb ki, ötən il Prezident İbrahim Rəisi Gilan vilayətinə səfəri zamanı dəmir yolunun çəkilişi ilə maraqlanaraq aparılan işlərə tanış olub və tikintinin davam etdirilməsi üçün 6500 milyon rial (təxminən 21 milyon dollar) vəsaitin ayrılması barədə sərəncam verib. Bu vəsaitlə dəmir yolunun cari ildə tikilib başa çatdırmaq mümkündür. Abbas Xətibi Rəşt-Astara dəmir yolunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu yol İranı tranzit yükdaşımaqların mərkəzinə çevirəcək. Azərbaycan dövləti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində bir sıra vacib işləri həyata keçirib. Ələt-Astara magistral yolunun çəkilişi, Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurulması ilə yanaşı, İran Astarası və Azərbaycan Astarasını dəmir yolu xətti ilə birləşdirib. Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin Rəşt-Astara hissəsi istismara verildikdən sonra Cənub Şərqi Asiya və Fars körfəzi ölkələrindən Avropaya və əks istiqamətə daşınan yüklər İran və Azərbaycan ərazisindən keçməklə Avropaya çatdırılacaq. Digər beynəlxalq marşrutlarla müqayisədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər mənzil başına 20 gün tez çatdırılacaq, nəqliyyat xərclərinə az vəsait tələb olunacaq.

21-27 aprel 2022-ci il

В Азербайджане обеспечено возмещение ущерба государству на сумму свыше 2 млн. манатов



По материалам, направленным в правоохранительные органы, обеспечено возмещение ущерба государству на 2,2 миллиона манатов. Об этом говорится в отчете «О

деятельности Счетной палаты в 2021 году». В отчетном году соответствующие материалы по двум контрольным мероприятиям (по аудитам освоения госсредств, выделенных Государственному агентству по туризму, и соответствующие проверки по освоению государственных средств, выделенных Институту физики НАНА) были направлены в Генеральную прокуратуру, указывается в документе. Кроме того, в 2021 году сотрудники Счетной палаты участвовали в контрольном мероприятии, проведенном Службой государственной безопасности, говорится в отчете.

Счетная палата определила меры по возврату в госбюджет свыше 34 млн. манатов

В Азербайджане в отчетном 2021 году было проведено 11 финансовых аудитов, определены меры по возврату в госбюджет 600 тысяч манатов. Об этом сказал в среду председатель Счетной палаты Азербайджана Вугар Гюльмамедов во время обсуждения отчета «О деятельности Счетной палаты в 2021 году» на заседании комитета Милли Меджлиса по экономической политике, промышленности и предпринимательству.

По его словам, итоги аудитов соответствия свидетельствуют о том, что в нормативно-правовых актах не определены некоторые критерии. «На некоторых объектах отсутствуют нормативно-правовые акты об организации внутреннего контроля. В целом в результате аудита соответствия определены меры по возврату в госбюджет 34,2 миллиона манатов», - сказал Гюльмамедов.

“Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı MMC-nin 31 dekabr 2021-ci il tarixinə BALANS HESABATI

31.12.2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat

Aktivlər	2021	2020
Pul vəsaitləri və onların ekvivalentləri	401,727	85,145
Müştərilərə verilmiş kreditlər	1,194,242	1,479,987
Əsas vəsaitlər	96,162	13,017
Qeyri-maddi aktivlər	9,956	10,964
Təxirə salınmış vergi aktivləri	19,971	25,049
Avans olaraq ödənilmiş mənfəət vergisi	9,842	-
Digər aktivlər	2,235	3,098
Cəmi aktivlər	1,734,135	1,617,260
Öhdəliklər		
Banklar və digər maliyyə institutlarına olan borclar	27,309	89,528
Cari mənfəət vergisi öhdəliyi	-	9,731
Digər öhdəliklər	6,136	4,520
Cəmi öhdəliklər	33,445	103,779
Kapital		
Nizamnamə kapitalı	1,700,000	1,500,000
Bölüşdürülməmiş mənfəət/ (Yığılmış zərər)	690	13,481
Cəmi kapital	1,700,690	1,513,481
Cəmi kapital və öhdəliklər	1,734,135	1,617,260

31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə məcmu gəlir haqqında hesabat

	2021	2020
Faiz gəliri	297,343	318,216
Faiz xərcləri	(144)	(1,651)
Xalis faiz gəlirləri	297,199	316,565
Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat bərpası/ (xərc)	37,134	42,300
Ehtiyat ayırmalarından sonra xalis faiz gəlirləri	334,333	358,865
Haqq və komissiya xərcləri	(91)	(255)
Xalis digər gəlirlər	1,143	988
Xalis qeyri-faiz gəlirləri	1,052	733
Əməliyyat gəliri	335,385	359,598
İnzibati və digər əməliyyat xərcləri	(209,240)	(166,677)
Vergidən əvvəlki mənfəət	126,145	192,921
Mənfəət vergisi	(25,336)	(40,350)
İl üzrə xalis mənfəət	100,809	152,571

31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə kapitalda dəyişikliklər haqqında hesabat

	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət/ (Yığılmış zərər)	Cəmi
31 Dekabr 2019-cu il tarixinə qalıq	1,500,000	(39,090)	1,460,910
Elan edilmiş dividendlər	-	(100,000)	(100,000)
İl üzrə xalis mənfəət	-	152,571	152,571
31 Dekabr 2020-ci il tarixinə qalıq	1,500,000	13,481	1,513,481
Nizamnamə kapitalında artım	200,000	-	200,000
Elan edilmiş dividendlər	-	(113,600)	(113,600)
İl üzrə xalis mənfəət	-	100,809	100,809
31 Dekabr 2021-ci il tarixinə qalıq	1,700,000	690	1,700,690

31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə vəsaitlərinin hərəkəti haqqında hesabat

	2021	2020
Vergidən əvvəlki mənfəət	126,145	192,921
<i>Düzəlişlər:</i>		
Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat bərpası	(37,134)	(42,300)
Əsas vəsaitlərin köhnəlməsi	17,683	8,907
Qeyri-maddi aktivlərin amortizasiyası	2,379	1,708
Əsas vəsaitlərin silinməsindən əldə olunan (zərər)/ gəlir	(519)	(281)
Xalis faiz gəlirləri	(297,199)	(316,565)
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti	(188,645)	(155,610)
Ödənilmiş faizlər	(411)	(1,402)
Aлынmış faizlər	311,791	336,121
Müştərilərə verilmiş kreditlər və avanslar	308,432	(178,090)
Digər aktivlərdə dəyişiklik	863	(3,026)
Digər öhdəliklərdə dəyişiklik	1,616	1,890
Əməliyyat fəaliyyətindən yaranan vergidən əvvəlki pul vəsaitlərinin hərəkəti	433,646	(117)
Ödənilmiş mənfəət vergisi	(39,831)	(35,325)
Əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri	393,815	(35,442)
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti		
Əsas vəsaitlərin satışından əldə olunan gəlir	8,300	61,530
Əsas vəsaitlərin alınması	(108,609)	(500)
Qeyri-maddi aktivlərin alınması	(1,371)	(767)
İnvestisiya fəaliyyətindən yaranan xalis pul vəsaitlərinin hərəkəti	(101,680)	60,263
Maliyyə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti		
Dividend ödənişi	(113,600)	(100,000)
Nizamnamə kapitalında artım	200,000	-
Banklar və digər maliyyə institutlarına ödənilən vəsaitlər	(61,953)	(51,480)
Maliyyə fəaliyyətindən yaranan xalis pul vəsaitlərinin hərəkəti	24,447	(151,480)
Pul vəsaitləri və onların ekvivalentlərində xalis (azalma)/ artım	316,582	(126,659)
Pul vəsaitləri və onların ekvivalentləri, ilin əvvəlinə	85,145	211,804
Pul vəsaitləri və onların ekvivalentləri, ilin sonuna	401,727	85,145

“Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 dekabr 2021-ci il tarixinə bitən il üzrə maliyyə hesabatları "Moore International Limited" Beynəlxalq audit şirkətinin müstəqil üzvü olan “Moore Stephens Azərbaycan” MMC tərəfindən audit edilmiş və bu hesabatların 31 Dekabr 2021-ci il tarixinə Təşkilatın maliyyə vəziyyətini, həmin tarixdə başa çatən il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün və ədalətli şəkildə əks etdirdiyi barədə rəy verilmişdir.

В миреЭрдоган: Турция не ставит целью получение новых территорий



Президент Турции Реджеп Тайип Эрдоган назвал цель антитеррористической операции Pençe Kilit на севере Ирака, сообщают турецкие СМИ. Эрдоган заявил, что антитеррористическая операция нацелена на очистку иракских земель от террористов и обеспечение пограничной безопасности Турции. Турецкий лидер подчеркнул, что его страна на земли других стран не претендует: «Операция Турции против Рабочей партии Курдистана в Ираке не ставит целью получение новых территорий». Он пожелал успехов Вооруженным силам Турции.

Джонсон пообещал усилить артиллерийскую поддержку Украины

Премьер-министр Великобритании Борис Джонсон пообещал увеличить артиллерийскую поддержку Украины. Как передает Trend со ссылкой на Укринформ, об этом сообщает ВВС. Выступая в Палате общин после видеозвонка с западными союзниками, Джонсон сказал, что «мы увеличиваем поставку военной техники, которая сейчас особенно нужна украинцам», – отметил он, добавив, что война стала «артиллерийским конфликтом». «Это то, что мы им предоставляем, помимо многих других форм поддержки», – сказал он.



Израиль заявил о готовности организовать встречу Зеленского и Путина в Иерусалиме



«Израиль подтверждает готовность принять в Иерусалиме возможную встречу президентов России и Украины Владимира Путина и Владимира Зеленского». Об этом сообщил посол Израиля в России Александр Бен Цви. По его словам, Израиль посчитал бы большой честью проведение возможных переговоров

президентов России и Украины на его территории. «С удовольствием примем встречу в Иерусалиме. Также делегации России и Украины могли бы проводить встречи в Иерусалиме. То, что было сделано в Турции, может делаться и у нас», - сказал дипломат.

Италия приняла до 96 тысяч украинцев



До настоящего времени число украинских беженцев на территории Италии достигло 96 тысяч.

Как сообщает АЗЕРТАДЖ, по информации Министерства внутренних дел Италии до настоящего времени в страну приехали в целом 95 тысяч 952 украинских граждан. Из них 49 тысяч 588 – женщины, 11 тысяч 343 – мужчины, 35 тысяч 21 - несовершеннолетний. Украинские беженцы в основном размещены в городках для людей во время стихийных бедствий в Милане, Риме, Неаполе, Болонье.

Lətif Kərimov (1906-1991)



Azərbaycanda xalçaçılıq elminin banisi, xalq rəssamı Lətif Kərimov 1906-cı ildə Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. Onların nəslə – bütün "Allahverənlər" tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olmuşdur. 1912-ci ildə onların ailəsi İranın Məshəd şəhərinə köçmüşdür. Xalça sənətinə məhəbbəti Lətif burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib çıxarmışdır. Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənmişdir.

1928-ci ildə Şuşa şəhərində "Qarabağxalça" artelində təlimatçı kimi fəaliyyət göstərən L.Kərimov başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənirdi. O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərmişdir.

İlk dəfə olaraq Bakıda və Qubada (1932-1936) xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olmuşdur. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ təbiiq sənətin başqa sahələrində də fəaliyyət göstərmişdir. 1930-1940-cı illər Lətif Kərimovun yaradıcılığında xüsusi yer tutur. Bu illərdə yaratdığı bədii tərtibatlarda və başqa sahələrdə Şərqin bədii sənət xəzinəsindən ilham almış ustad əlinin izlərini görürük.

O, həmin illərdən başlayaraq Azərbaycan xalçalarının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplamış və beləliklə Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığib, onların rəngli reproduksiyağını hazırlamışdır.

Lətif Kərimovun xalçaları həmin illərdən başla-

yaraq artıq Azərbaycandan uzaqlarda da böyük rəğbət və maraqla qarşılanırdı. Onun Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalçası 1934-cü ildə Parisdə Ümumdünya sərgisində uğurla nümayiş etdirilmişdir. 1937-1939-cu illərdə Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan Respublikasının pavilyonuna verdiyi bədii tərtibat binanın milli memarlıq forması ilə möhkəm vəhdət təşkil edirdi. Lətif Kərimov tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940-1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlamışdır. Bu xalçalarda şairin "Xəmsə"sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilmişdir.

Elmi-yaradıcılıq fəaliyyəti

Keçən əsrin 40-cı illərində Lətif Kərimov Azərbaycan Radiosunda fars diktoru vəzifəsində çalışıb. Elmi-yaradıcılıq fəaliyyətinə Azərbaycan SSRİ EA-nın Memarlıq və İncəsənət İnstitutunda başlayan L.Kərimov 1945-ci ildə burada ayrıca xalça şöbəsinin açılmasına nail olmuşdur. Onun "Azərbaycan xalçalarında ornament" kitabı xalçalarımızdakı naxışların, ornamentlərin öyrənilməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Böyük elmi əhəmiyyəti olan bu əsərə görə 1950-ci ildə Lətif Kərimova Leninqrada şəhərində sənətşünaslıq namizədi-alimlik dərəcəsi verilmişdir. Onun monumental tədqiqat işlərindən biri də çoxcildli "Azərbaycan xalçası" monoqrafiyasıdır. Birinci cildi 1961-ci ildə dərc edilən monoqrafiya qırx ilə yaxın aparılan elmi işlərin bəhrəsidir. L.Kərimovun təşəbbüsü ilə 1972-ci ildə Bakıda xalça muzeyi təşkil olunmuşdur.

Lətif Kərimov 1991-ci ildə vəfat etmişdir.

"Azercell Telekom" MMC

"Bakı Marafonu -2022"-nin baş sponsorudur

Lider mobil operator bütün abunəçilərini marafona qatılmağa dəvət edir!

May ayının 15-də Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, "Azercell Telekom" MMC-nin baş sponsorluğu ilə ölkəmizin idman təqvimində mühüm yer alan "Bakı Marafonu" keçiriləcək.

Bu il "Bakı Marafonu" yubileyini qeyd edir. Artıq 5 ildir ki, həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən minlərlə idmansevər "Küləyə qalib gəl" şüarı altında "Bakı Marafonu"nda yarışır. Bu dəfə yarış sağlam həyat tərzini pərəstişkarlarını həm də yeni marşrut ilə sevindirəcək. Eyni zamanda, marafonun start və finiş nöqtəsi eyni məkanda yerləşəcək. İştirakçılar Dövlət Bayrağı Meydanında toplaşacaq və 21 kilometrlik məsafəni qət edib yenidən bu nöqtəyə qayıdacaqlar. Bu yenilik xüsusi hazırlığı olmayan iştirakçılara ehtiyac yarandığı halda başlanğıc nöqtəsinə qayıdaraq qalibləri qarşılamaq imkanı yarada-



caq. Yarışa qatılmaq üçün may ayının 10-dək "Gənclik Mall", 28 Mall" və ya "Dəniz Mall"da quraşdırılmış xüsusi məntəqələrə müraciət edərək, eləcə də www.marathon.az saytı üzərindən qeydiyyatdan keçmək mümkündür (ətraflı: www.marathon.az). Qeyd edək ki, "Azercell Telekom" MMC 2017-ci ildən etibarən "Bakı Marafonu"nun baş sponsoru qis-

mində çıxış edir. Bu il də ənənəvi olaraq marafonda "Azercell Telekom" MMC-nin rəhbər heyəti ilə yanaşı, şirkətin əməkdaşları və korporativ abunəçiləri də iştirak edəcək. Fəaliyyət dövrü ərzində sağlam həyat tərzini təşviq edən Azercell hər kəsi "Bakı Marafonu"na qatılmağa səsləyir və bütün yarışçılara uğurlar arzu edir!

Danimarka günəş və külək enerjisi istehsalını dörd dəfə artırmağı planlaşdırır

Skandinaviya krallığı hökumətinin yeni layihəsi 2050-ci ilə qədər qalıcı yanacaqların istifadəsini mərhələli şəkildə dayandırmaq planlarının bir hissəsidir.

Layihəni təqdim edən Danimarkanın Baş naziri Mette Frederiksenin sözlərinə görə, hökumətin planları bərpa olunan enerji mənbələrindən maksimum istifadə etməkdir. O, hökumətin daha çox günəş stansiyaları, elektrik enerjisi yaradan adalar və dəniz külək turbinləri tikmək olduğunu, bu sahədə ölkənin potensial və səriştəsini artırmaq istəyini qeyd edərək, vurğulanan növ alternativ enerji stansiya sayının 2030-cu ilə qədər dörd dəfə artırılacağını bildirib.

Digər məsələlərlə yanaşı, layihədə bütün Danimarka ev təsərrüfatlarının tədricən mərkəzi istiliklə təmin edilməsi də daxildir. Belə ki, cari onilliyin sonuna qədər isitmə üçün qaz-

dan istifadə edən evlərin 50 faizə qədərinin mərkəzi istilik sisteminə keçidi təmin olunmalıdır.

Həmçinin, Danimarkada yaxın gələcəkdə Rusiyanın enerji təchizatından imtina etmək planları da açıqlanıb.



Aİ-nin Rusiya neftindən imtina etməsi qiymətləri \$185-a qaldıracaq



Avropa İttifaqının (Aİ) Rusiya neftinin tədarükündən tez bir zamanda imtina etməsi bazarın gündə təxminən 4 milyon barel itirməsinə səbəb ola bilər ki, nəticədə "Brent" markalı neft 65% bahalasa-raq 185 dollara çatacaq.

Eyni zamanda bank analitiklərinin fikrincə, Rusiyadan kömür tədarükündən təxminən dörd ay ərzində mərhələli şəkildə imtina qiymətlərə əhəmiyyətli təsir göstərmədən həyata keçirilə bilər.

19 aprelə olan məlumata

görə, ICE London birjasında "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti bir barel üçün 107.8 dollar təşkil edib.

Avropa İttifaqının qarşıda gələn altıncı sanksiyalar paketi çərçivəsində Rusiyanın iri banklarına, o cümlədən "Sberbank"a məhdudiyyətlərdən əlavə, bir çox "enerji" məsələlərini nəzərdən keçirib, bunu aprelin 17-sində Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen deyib.


İtaliyanın Baş naziri Mario Draçi "Corriere della Sera" qəzetinə müsahibəsində bildirib ki, Rusiyanın enerji resursları üçün qiymətlərin yuxarı həddinin təbiiq ideyası növbəti Aİ Şurasında müzakirə olunacaq.

"Netflix" səhmləri 10 ildə ilk dəfə 25% ucuzlaşıb

2022-ci ilin birinci rübündə "Netflix" striminq xidməti 2.5 milyon nəfər artım proqnozlaşdırmasına baxmayaraq, 200 min abunəçini itirib. Banker.az "RBK"ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat verib.

Bunun səbəbləri arasında yüksək inflyasiya, bazardakı rəqabət və Ukraynadakı vəziyyət göstərilib. Rusiyada xidmətin dayandırılması səbəbindən Netflix bu ölkədən

700 min istifadəçisini itirib. Şirkətin Nyu-York birjasında səhmləri 25% ucuzlaşıb və 257.28 dollara düşüb, ümumilikdə xidmət bazar dəyərinin təxminən 40%-ni itirib. "Netflix" abunəçilərin sayının daha da azalacağını proqnozlaşdırır. Xatırladaq ki, martın 6-sı "Netflix" Ukraynadakı hadisələrə görə Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb. Bundan əvvəl məlumatı olub ki, şirkət Rusiyada-



ki layihələri üzərində işləri dayandırıb. Martın sonunda "Netflix" təbiiq artıq Rusiya istifadəçiləri üçün "App Store" və "Google Play" mağazalarında əlçatmaz olub.

Yaponiya Ukraynaya verdiyi kreditlərin həcmi artırır

Yaponiyanın Baş naziri Fumio Kişida ölkəsinin Ukraynaya verdiyi kreditlərin həcmi 100 milyon ABŞ dollarından 300 milyon dollara çatdıracağını söz verib. Kişida bu barədə G7 ("Böyük Yeddilik") ölkələrinin liderləri ilə videokonfransda deyib.



O, Ukrayna iqtisadiyyatına dəstəyi təcili vəzifə adlandırıb. Aprelin 19-da Yaponiyanın müdafiə naziri Nobuo Kişi vəd etmişdi ki, Tokio Ukraynanı kimyavi silahlardan qoruya bilən maskalar və geyimlər, həmçinin pilotsuz uçuş aparatları ilə təmin edəcək.

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Akif Musayev, Vahid Novruzov, Ədalət Muradov, Qüdrət Kərimov, Elşən Hacızadə, Süleyman Qasımov, Mirqasım Vahabov, Bəyalı Ataşov, Məiş Əhmədov, Aydın Hüseynov, Rəsul Balayev, Müşfiq Atakişiyev, Zəhid Məmmədov, Aytən Səmədzadə, Elşad Səmədzadə

Dizayner:
Lamiyə NƏBİYEVƏ

Redaksiyanın ünvanı:
Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 1500